

**Q**arabağ... Azərbaycan mədəniyyətinin, tarixinin və milli kimliyinin incisi olan bu torpaq əsrlər boyunca xalqımızın ürəyində bir şam kimi yanıb. Lakin son yüz ildə bu şam sanki yanıb kül olub, xalqın qəlbində dərin bir yara açıb. Amma bu yara nə qədər dərin olsa da, bir o qədər də qayıdış umidini alovlandırib. Və nəhayət, əsrlər boyu içimizdə yanan alov, mübarizə və döyünlük öz bəhrəsini verdi: Qarabağ öz sahibinə qovuşdu. Torpaqlarımızın qayıdışı, ərazi bütövlüyüümüzün bərpası, bu torpaqlar uğrunda gedən mübarizənin mənəvi qələbəsi oldu. Isa Hüseynovun "Məhşər" əsəri bu qayıdışın bədii dillə ifadəsi və Azərbaycan xalqının milli şüurunda iz buraxan vəcib nümunələrdən biridir.



Yazıcının "Məhşər" romanı Azərbaycan xalqının tarixi keçmişinə, mədəniyyətinə və ənənələrinə dərin bir baxış təqdim edir. Əsərdə müəllif Azərbaycan xalqının ən çətin anlarında milli kimliyinə necə sahib çıxdığını, necə mübarizə apardığını göstərir. "Qarabağda baş verənlər, mənim üçün yalnız bir müharibə deyildi. Bu, kimliyimizin, varlığımızın mübarizəsi idi. Hər gün, o torpaqlara geri dönmək üçün mübarizə apardığımızı, unudulmuş tariximizin və mədəniyyətimizin mirasçısı olduğumuzu hiss edirdik. Bizim mədəniyyətimiz, bizim kimliyimiz bu savaşda yaşamalı idi. Biz bir millət olaraq heç vaxt unutmadıq ki, azadlığımız üçün mübarizəmiz davam etməlidir. Bu, bizim borcumuzdu". "Məhşər" hər nə qədər Qarabağ müharibəsi dövründə yağılmamış olsa da, mövzusu və duyğuların təsviri baxımından Qarabağ münaqişəsinə işiq tutur. Əsərin baş qəhrəmanlarının keçdiyi çətin yol, xalqın yaddaşında yaşadığı itkiləri və yenidən doğulma arzusunu xatırladır. Qarabağ problemi Azərbaycan xalqı üçün təkcə coğrafi bir münaqişə deyil, həm də milli şüurun və mənəvi yaddaşın bir parçasıdır. Bu problem sanki əsrlər boyu Azərbaycanın ruhunu oyadan bir səsdir. Lakin nə qədər bu səs kədər dolu idisə, indi o qədər də ümid doludur, çünkü Qarabağ torpaqları öz sahibinə qayıdib.

Yazıcı bu məsələnin dərinliğini və mənəvi təsirini öz əsərində simvolik obrazlar və dərin mənalarda əks etdirir. "Məhşər"də təsvir olunan milli qürur, kimlik və torpaq sevgisi, Qarabağın işğali zamanı Azərbaycan xalqının yaşadığı hissələrlə üst-üstə düşür. Əsərin qəhrəmanlarının çətinliklər qarşısında milli dəyərlərə sadıqliyi, Qarabağ müharibəsi zamanı və sonrası, Azərbaycanın ərazi bütövlüğünü bərpa etmək uğrunda apardığı mübarizəni simvollaşdırır. Isa Hüseynovun "Məhşər" əsərində Azərbaycanın mədəni keçmişinə və xalqın yaddaşında qorunan dəyərləre diqqət çəkilir. "Qoca nənəmin nağılları hələ de qulağında səslənirdi. Hər hekayəsində, hər sözdən keçmişin izi vardi. Bu nağıllar sadəcə bir zamanın hekayəsi deyildi, onlar xalqımızın yaddaşında qorunan dəyərlərin daşıycısı idi. Mən hər dəfə o nağılları eşidəndə anlayırdım ki, biz yalnız tarix deyil, mədəniyyətimizlə də yaşayırıq. Bizim köklərimiz bu torpaqlarda, bu dəyərlərdədir. Hər bir mahnida, hər bir sözə babalarımızın izini görürdüm. Bu izləri unutmaq millət kimi yox olmaq demək idi". Bu da Qarabağ münaqişəsi ilə bağlı xalqın hissələrini daha dərindən başa düşməyə kömək edir. Əsərin təsvir etdiyi tarixi hadisələr və qəhrəmanların yaşayış tərz Qarabağda itirilmiş torpaqların ağrısını və xalqın azadlıq mübarizəsini simvolizə edir. "Qarabağın dağları gözümüzün öündən getmirdi. O yerlər bir zamanlar bizim idi, amma indi yad əllərdəydi. Hər gün o yerlərə dönmək ümidi ilə yaşadım. Mənim üçün Qarabağ sadəcə torpaq deyildi, o, ruhumuzun bir parçası idi. Bu torpaqlar uğrunda döyüşmək, yalnız fiziki varlığımızı qorumaq deyildi, bu, milli kimliyimizi, azadlığımızı və mənliyimizi qorumaq demək idi. İtirdiklərimizi geri almaq üçün mübarizə aparmaq, hər birimizin boynuna düşən bir vəzifə idi". Müəllifin bu təsviri Qarabağın Azərbaycan xalqının yaddaşında hansı izlər buraxdığını və bu torpaqların azadlığı ilə xalqın içinde necə yenidən dirçəldiyini oxucuya hiss etdirir.

"Məhşər"dəki obrazlar Qarabağ münaqişəsi zamanı Azərbaycanın itirilmiş torpaqlarına, yandırılmış şəhərlərinə, dağıdılmış evlərinə işarə edir. Yazıcının əsərindəki qəhrəmanların torpaq sevgisi, sanki Qarabağın işğali zamanı xalqın içinde yanıb kül olan umidlərin yenidən alovlanması əks etdirir. "Dağıdılmış evlərin, yandırılmış şəhərlərin görünütsü" gözümüz

önündən getmirdi. Hər bir uçqun, hər bir yanana ev, mənim üçün itirilmiş bir xatire, itirilmiş bir ümidi idi. Ancaq bu ümid sönüməmişdi. Hər gün o torpaqların izini axtarmaq, onları geri almaq arzusu içimdə yanırdı. Torpağımızın, şəhərimizin, mədəniyyətimizin bir parçası olduğuna inandım. Biz bu yerləri unutmadıqca, o yerlərdəki ruhumuz da yanıb kül olmayıacaq. Bütövlüyüümüzün bərpasıdır. Bizim torpaq sevgimiz, yandırılmış ümidlərimizi yenidən alovlandırmaq". Onların azadlıq mübarizəsi xalqın içindəki düzülməz ağrıya qarşı bir üsyən idi. Bu üsyən "Məhşər" əsərində bədii dillə oxucuya çatdırılır və Qarabağ münaqişəsinin mənəvi dərinliyini anlamağa imkan yaradır. La-



kin ən əsası, bu mübarizə Qarabağın geri qayıdışı ilə nəticələnir və bu zəfər əsərin simvolları vasitəsilə oxucunun təsəvvüründə canlanır. "Döyüşlərin səsi artıq uzaqdan eşidilirdi. Bir vaxtlar itirilmiş Qarabağ torpaqları indi ayaqlarımızın altında dayanırdı. Bu, təkcə bir torpaq deyildi. Bu, xalqın itirilmiş qürurunun geri alınması idi. Gözlərim buludlu dağlara dikilmişdi, həmin dağlar artıq bizim idi. Bir vaxtlar zülmətdə itirdiyimiz işq yenidən parlardı. Qarabağın dağları da, dərələr də bize təzim edirdi, sanki bizi gözləyirdi. Bu zəfər, təkcə ordunun deyil, əsrlər boyu xalqın ürəyində yanıb sönüməyən ümidi zəfəri idi". Ədibin "Məhşər" romanında istifadə etdiyi simvollar Qarabağ məsələsini daha dərin şəkildə izah etməyə imkan verir. Romanda təsvir edilən qəhrəmanlar və onların keçdiyi çətin yollar, Qarabağ müharibəsi zamanı itirilən torpaqların dərdi və həmin dövrün ağrıları ilə əlaqələndirilir. Məsələn, əsərdəki qəhrəmanların torpaq sevgisi və milli kimlik uğrunda apardıqları mübarizə Azərbaycanın 1990-ci illərdəki müstəqillik uğrunda mübarizəsinə və 2020-ci ildə Qarabağın azad olunmasına bir işaret kimi görünür. Bu cür mübarizə Azərbaycanın yalnız fiziki olaraq deyil, eyni zamanda mənəvi olaraq da müstəqilliyinə qovuşmaq arzusunu əks etdirir. Yazıcının yaratdığı qəhrəmanlar Qarabağın itirilməsinin gətirdiyi ümidsizliklə mübarizə apararaq xalqın içinde yaşatdığı ümidi canlandırır. "Qədim tarixlərdə olduğu kimi, yenə torpaq ayaqlarımızın altından çəkilmədi. Amma mən inanırdım ki, bu xalq məhv olmaz. Bir gün ayağa qalxıb torpağına, varlığına sahib çıxacaq. İndi hər birimiz bu savaşda bir zərrəyik, amma bir araya gələndə dağ ola bilərik. Zülmət nə qədər qatı olsa da, işq yenə də gələcək". "Məhşər" əsərində bu simvolik təsvirlər vasitəsilə keçmiş Qarabağ probleminin mənəvi və emosional izləri Azərbaycanın ərazi bütövlüğünün bərpasının gətirdiyi sevinc və fəxarət hissi ilə tamlanır.

Isa Hüseynovun "Məhşər" romanının Qarabağ münaqişəsi ilə bu qədər bağlı olmasının əsas səbəbi əsərdəki emosional təsirin güclü olmasıdır. Yazıcı Qarabağın itirilməsinin yarat-

dığı milli kədəri və eyni zamanda Azərbaycan xalqının bu itki qarşısında nümayiş etdirdiyi düzümlülüyü oxucuya çatdırır. "Qarabağın itirilməsi ilə sanki sinəmə ağır bir daş qoyulmuşdu. Hər nəfəsdə bu ağrını hiss edirdim. Amma mən bilirəm ki, bu ağrı yalnız bize məxsus deyil. Nəsilər boyunca biz torpaqlar uğrunda döyüşmüştük, itirmişik, amma ayağa qalxmışq. Bizim xalqın gücü bu düzümlülükdə idi. Qarabağ ağrısını içi-

## Yanmış samlar, sönməyən ümidi: Qarabağ dramı Isa Hüseynovun "Məhşər"ində

mizdə yaşadıraq, amma bu ağrı bizi məhv etməyəcək. Əksinə, o, bir gün bizi qələbəyə aparacaq. Çünkü biz itirdiklərimizi unutmayacaq". Lakin daha əhəmiyyətli, bu düzümlülük nəticəsində torpaqların geri alınması və ərazi bütövlüğümüzün bərpasıdır. Bu, əsərin həm Azərbaycan xalqı üçün milli yaddaşda xüsusi yer tutmasına, həm de Qarabağ məsələsinin ədəbi dildə necə əks olunduğunu anlamağa kömək edir. "Məhşər" romanı Azərbaycanın tarixi keçmişini və bu keçmişin xalqın kimliyində necə iz buraxdığını göstərməklə yanaşı, Qarabağ məsələsinin Azərbaycan xalqının yaddaşında və milli ruhunda necə dərin iz buraxdığını da göstərir. "Qarabağ yalnız bir torpaq deyildi, o, bizim keçmişimiz idi. Hər daşında, hər çiçəyində min illərin izləri var idi. Hər addımda qədim babalarımızın ayaq izləri ilə rastlaşırırdı. Bu yerlər təkcə itirilmiş torpaqlar deyildi, xalqın yaddaşının bir parçası idi. Biz bu yaddaşı unuda bilməzdik. Əgər unutsayıq, millət kimi yox olardıq. Qarabağ bizim ruhumuzun, qürurumuzun bir hissəsi idi və onu geri almaq, sadəcə torpağa sahib olmaq deyil, kimliyimizi, varlığımızı yenidən bərpa etmək idi". Qarabağın Azərbaycan üçün önəmini oxucuya ədəbi etmək ədəbi bir əsərdir. Bu əsərdə təsvir olunan milli qürur və torpaq sevgisi keçmiş Qarabağ münaqişəsinin Azərbaycan xalqının yaddaşında nece dərin iz buraxdığını da göstərir. "Qarabağ yalnız bir torpaq deyildi, o, bizim keçmişimiz idi. Hər daşında, hər çiçəyində min illərin izləri var idi. Hər addımda qədim babalarımızın ayaq izləri ilə rastlaşırırdı. Bu yerlər təkcə itirilmiş torpaqlar deyildi, xalqın yaddaşının bir parçası idi. Biz bu yaddaşı unuda bilməzdik. Əgər unutsayıq, millət kimi yox olardıq. Qarabağ bizim ruhumuzun, qürurumuzun bir hissəsi idi və onu geri almaq, sadəcə torpağa sahib olmaq deyil, kimliyimizi, varlığımızı yenidən bərpa etmək idi". Qarabağın Azərbaycan üçün önəmini oxucuya ədəbi etmək ədəbi bir əsərdir. Bu əsərdə təsvir olunan milli qürur və torpaq sevgisi keçmiş Qarabağ münaqişəsinin Azərbaycan xalqının yaddaşında nece dərin izlər buraxdığını göstərir. "Məhşər" oxucuya yalnız tarixi faktları deyil, eyni zamanda bu faktların xalqın qəlbində və ruhunda yaradıldığı mənəvi izləri də hiss etdirir. "Tarix yalnız kitabların səhifələrində qalmır. Hər addımda, hər nəfəsdə onu hiss edirdim. Bizim itirdiyimiz təkcə torpaqlar deyildi, bu, keçmişimiz bir hissəsi, ruhumuzun bir parçası idi. Amma xalqımızın qəlbində bir yaraya çevrilmiş bu itki, onu məhv etmədi. Əksinə, bu yara bizi daha da güclü etdi, gələcək uğrunda mübarizəyə çağırırdı. Biz keçmişimizi unutmayaçaq, çünkü bu keçmiş, bizim kimliyimizdir". Və bu izlər, Qarabağın geri alınması ilə yeni bir mənəvi yüksəlişə çevirilir. İşğalın yaratdığı itki nə qədər böyük olsa da, bu torpaqların azad olunması ilə Azərbaycan xalqının içinde sönüməyən ümidi yenidən alovlanıb. Isa Hüseynovun əsəri bu ümidin və yenidən dirçəlmə arzusunun bədii ifadəsi kimi oxucuya təlqin edir. "Bir vaxtlar itirdiyimiz torpaqlara geri qayıdacağımıza inamım heç vaxt sarsılmadı. Hər kəs yorulmuşdu, ümidi qırılmışdı, lakin mənim qəlbimdə bir işq yanırdı. Bu işq xalqımızın ruhunu yaşadan bir ümid idi. Biliyordum ki, her şey bir gün yenidən doğulacaq, çünkü tarix bize həmişə məğlub olmadığımızı öyrətmışdı. Keçmişdə itirdiyimiz nə varsa, bir gün geri qayıdacaq. Bu, millətin yaddaşında, ürəyində yaşayan bir inam idi". "Məhşər" Qarabağ münaqişəsinin Azərbaycan xalqının üçün nə qədər dərin izlər buraxdığını göstərir. "Məhşər" oxucuya yalnız tarixi faktları deyil, eyni zamanda bu faktların xalqın qəlbində və ruhunda yaradıldığı mənəvi izləri də hiss etdirir. Isa Hüseynovun əsəri oxucunu keçmiş Qarabağ problemini daha dərində düşünməyə, bu tarixi hadisənin yalnız bir münaqişə deyil, həm də milli kimliyin bir parçası olduğunu dərk etməyə dəvət edir. Azərbaycan xalqı torpaqlarının azad olunması ilə yalnız fiziki bir qələbə deyil, həm də mənəvi bir zəfer qazandı. Bu zəfərin ədəbi izahını isə "Məhşər" romanında tapmaq mümkündür. Yazıcının əsəri Qarabağ torpaqlarının azadlığına olan inamın, mübarizənin və xalqın yenidən doğulma arzusunun simvolik bir ifadəsi kimi yadda qalır.

Yusif ŞƏRİFZADƏ,  
"Respublika".